

Türküstan



www.turkustan.az



Dilqəm
ƏHMƏD

qağdusu olaraq Almaniya getməsinə qərar verilib. Bir müddət İstanbulda qalan Ağaoğlu Berlinda Yena Universitetində 1923-1924-cü illərdə klassik arxeologiya, erkən xristian və Qəribi Avro-

1935-ci il də onun "XV əsr İran kitab cildləri" adlı monoqrafiyası çap edilib. Məhəmməd Ağaoğlu 1949-cu ildə Detroytda vəfat edib.

Ola bilsin ki, Məhəmməd bəy 1947-ci ildə Parisdə elmi ezamiyətdə olsun və burada həmin Krim türkү ilə tanış olsun, dostlaşın.

Buğra Alpgirayın bu şeiri və şeir haqqında məlumat 1972-ci ildə "Bozkurt" jurnalında, 1975-ci ildə Amerikada çap olunan "Kırım" jurnalında işiq üzü görüb.

Qərib və səfil krimlinin şeiri ni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

Sena çayında cəsədi tapıldı, cibindən şeir çıxdı... Azərbaycanlı sənətşünəsa ithaf



1947-ci ilin payızında Parisdə Sena çayının sahilində bir cəsəd tapılır. Üstündən çıxan sənədlərdən şəxsin Krim türkү olduğu, II Dünya müharibəsi dövründə qaçqın hayatına məruz qalıb Fransaya gəldiyi və bu Avropa şəhərində səfil vəziyyətdə yaşadığı aydın olur. Şəxsin cibindən "Paris axşamları" adlı bir şeir də çıxır. Özünü Senanın soyuq sularına ataraq intihar edən Buğra Alpgiray adlı şəxsin yazdığı bu şeir azərbaycanlı Məhəmməd Ağaoğluna ithaf edilib.

Məhəmməd Ağaoğlu adında azərbaycanlı məşhur bir şəxs var. Həmin şəxsin bioqrafiyasını bir daha təqdim edirik:

Məhəmməd bəy 1895-ci ildə İrvanda doğulub. 1904-1912-ci illərdə Moskvada orta məktəbi bitirib. 1914-1916-ci illərdə Moskva Universiteti nəzdindəki Lazarev Şərq Dilləri İnstitutunda oxuyub. 18 mart 1918-ci ildə Osmanlı İmperatorluğunun 1-ci dərcəli hərbi ordeni ilə təltif edilib. Həmin il ermənilərin tövərdiyi qırğınlara görə Ağaoğlu ailəsi də Bakıya gəlib. Azərbaycan hökumətində çalışan Ağaoğlu 1919-cu ildə Bakıda "İstiqlal" muzeyini yaradıb. 22 aprel 1919-cu ildə M. Ağaoğlu Daxiliyyə nazirinin katibi təyin olunub. Bolşevik işğalından sonra bir müddət Xalq Maarif Komissarlığı nəzdində kitabxana sahəsində çalışıb, 1921-ci ildə ali təhsili tamamlamaq üçün dövlət tə-

Bu şəhərin hər şeyi mənə yabancı Caddələr, binalar, bütün insanlar... Elə həsrətəm ki azan səsinə Araram çevrəmdə minarə, cami Lakin taxılram zəng qülesinə Hər səmtin möhtəşəm kilsəsinə Yad elin ələmləri sarır içimi.

Uzaqlarda yurdum! Burdan çok uzaq Hər mövsüm günəşli, masmavi göylü Camili, qubbəli, qümbəlli, köşklü Ozanlı, qəribli, karvansarayı Hələ insanları: Alplı, Giraylı. Yox xəber onlardan, ata evindən. Bu üzdən halim qopquq bir yarpaq Hər şey çok uzaqda, məndən çok uzaq.

Gözlərim daima ənginliyə dalar

mək yeyilsin.

Sonra şadırvanda abdest alınır Həp birlikdə təravihə gedilsin.

Oyanısam, hər sabah azan səsiyle Görsəm, Ayşəciyi su testisiyle Nənəmi yaşıqlı, namaz qılarkən Dinləsem dədəmi Quran oxurkən Başımı xuşuya yastiğə qoysam Sonra toparlanıb yola qoysam. Yaxud günün şövqü vururkən camdan Heybəti səsiyle çağırısa atam Anam da, qalx yavrum, aslanım desə Tutub əlləriyle omuzlarından O müşfiq haliylə sarılsa, öpsə ***

Samovar qaynarkən ocaq ba-

pa səneti oxuyub. 1924-1927-ci ildə Vyana Universitetində olub. 1926-ci ildə təhsilini tamamlayıb. 1927-ci ildə İstanbula qayıdan Məhəmməd bəy burada dövlət muzeyində "Çinili köşk"ə islam mədəniyyəti şöbəsinə rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənet kafedrasının müdürü olub. Həmin il Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyinin də qurucu üzvü kimi fealiyyət göstərib. 1929-cu ildə Məhəmməd bəy ABŞ-yə gedərək Detroyt İncəsənet İnstitutunun Yaxın Şərqi şöbəsinə qurub. 1938-ci ildək bu institutda çalışıb. Ağaoğlu 1933-1938-ci illərdə Miçiqan Universitetində də çalışıb, İslam İncəsəneti Tarixi kafedrasını qurub, eyni zamanda "Ars Islamica" jurnalını təsis edib.



Paris axşamları

İstəyərəm ki, hər an ana yurdumda Dağlı, dumanlı yaslı Krimda Divarında mauzer və Quran olan Ata ocağında, bizim konakda Bir mis sinili süfrə başında İftar gözlənilsin, dua edilsin Səssiz-sədəsiz ye-

şında Dünya türklüyündən, türk tarixindən Bozqurddan, Turandan söz açsa dədəm Sonra türkük üçün eyləsə niyaz Gözlərindən axan yaşı bir görsem.

Bəli! Yurdum uzaq, burdan çok uzaq, Bir fərəhlik, yaxud bir şey umaraq Düşərəm yollara axşamüstürləri Hep böylə çəresiz, illərdən bəri Hər zamanki kimi yorğun və bitkin Artırıb yükünü xəstə qəlbimin Hər an həyəcanı gözlərimdə yaş Görmək ümidiylə bir türk, bir dildəş Dolaşırıım Paris caddələrini Yorğun axan Sena körpülərini.

Bir qara qış vaxtı, Sena qışında Qafamın içinde türkük ülküsü Ruhumu qovuran öz yurd həsrəti Belə köçəcəyəm əbədiyyata Domuş cəsədimi təpib çöpçüler Defn edilmək üçün götürəcəklər Kiməm mən, nəyəm, nə biləcəklər!

PARIS AKŞAMLARI

1947 yılı sonbaharında Paris'te Sen nehrı kıyısında bir cəsət bulunuşdur. Üstündən çikan evrətan Krimlər bir Türk olduğunu, ikinci Dünya Savaşının badrlarına kapılardan yurdunu kabettiğini; savaş sonundan Paris'te kaldığı ve qədəfə bir hayat sürdüyü anımsılmış. Aşağıdakı şair onun cəbinən qızan şürtəndə birtər.

— Azərbaycanlı Mehmet AGAOĞLU'na —
Başımı huşyla yastiğə qoysam Sonra toparlamış yola köyulsam... Yəhut günün səvki vururkən canım Heybəti səsiyle çağırısa bəbam... Annəm de kalk yavrum, aslanım desə Tutup əllerileyə omurlarından O müşfiq haliylə sarı içimi.

Uzaqlarda yurdum, burdan çok uzaq Her mevsim güñəşli, masmavi gökü, Cami, kubbeli, kümbealtı köşklü Ozanlı, garipli, kervansarayı Hele insanları alplı, giraylı. Yok haber onlardan, baba evindən Bu yüzəndən halim qopquq bir yarpaq Bu yüzəndən halim kopuk bir yaprak Her şey çok üzək benden çok üzək

Gözlerim daima enginə dalar Isterim ki her an anayurdumda Dağları dumanlı, yası Krim'də, Duvarınə məzar ve KUR'AN olan Ataocığında bizim konakta Bir bakiş sinili sofa başında İftar kebənləşin, dua edilsin Ve sessiz, sedasız yemek yenilsin Sonra sadurvana abdest alınır Hep birlikdə təraviye gedilsin.

Uyanısam her sabah ezan səsiyle, Görsem Ayşəciyi su testisiyle Nənəmi yaşıqlı namaz kılarkən Dinişem dedəmi KUR'AN okurken

Səmaver kaynarkecən ocaq başında, Dünya Türkükündən, Türk tarixindən BOZKURT'tan, TURAN'dan sözəcədəm Sonra Türkük için eylesə niyaz, Gözlerindən akan yaşı görsem.

Evet yurdum uzak burdan çok uzaq Bir fərəhlik yahut birşey umaraq Düşərəm yollara axşam üstleri Hep böylə çəresiz yillardan beri Hər zamanki gibi yorğun və bitkin Artırıb yükünü hasta qəlbimin Hər an həyəcanı, gözlerimde yaş Görmək ümidiylə bir Türk, bir dildəş Dolaşırıım Paris caddələrini, Yorğun akan SEN'i, köpürlərini.

Bir karakış vakti SEN kışısında, Kafamın içinde türkük ülküsü Ruhumu kavurəm öyürt hasreti Böylə gəccəcəm ehdiyətə. Donmuş cəsədimi hulup çöpçüler Dəfənləmək üzrə gütürəcəklər Kimim ben ve nəyim, nə bileyəklər.

Buğra ALPGIRAY

Oxu, oxut,